

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

Sevda Feyruz qızı QULİYEVA

Bakı Dövlət Universiteti

Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru

LÜĞƏTLƏRİN NƏŞRİ (2005-2010-cu illər)

XÜLASƏ

Məqalədə müstaqillik şəraitində soraq-məlumat ədəbiyyatının nəşrə hazırlanması prinsipləri şərh edilmiş, soraq-məlumat ədəbiyyatının tərkib hissəsi olan lügətlərin özünməxsus cəhətləri, tərtibi sistemləşdirilməsi və redaktasi məsələlərindən bəhs olunmuşdur.

Açar sözlər: soraq-məlumat ədəbiyyatı, lügətlər, "Azərbaycanca-ingiliscə lügət, Azərbaycanca-rusca lügət", "Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lügəti".

Lügətlərin növü onun mənbəyinə, sözlərin təhlil səviyyəsinə, lügət məqalələrinin hazırlanma üsuluna, lügətdə seçilib veriləcək sözlərin məqsəd və vəzifəsinə görə müəyyənlaşır. Lügətləri dilin lügət tərkibinin inkişafını göstərməsi, dilin bir neçə dövrünü əhatə etməsi, həcm və əhatə dairəsi, bir dildə işlədilməsinin izahı və s. əlamətlərinə görə təsnif etmək olar. Lügətlər ya sözlərin etimologiyası və tarixən mənaca inkişafı haqqında məlumat verir, ya sözin mənasını, işlədilməsini, yazılışını, düzgün tələffüz olunmasını qeydə alır, ya sözin mənasını açır, ya məfhumları simvolik şəkildə izah edir, ya da əşya və hadisələri, onların məfhumlarını şərh edir.

Lügətləri forma və məzmuna, səciyyəsinə, işlədilməsinə, sözü və ya məfhumu necə izah etməsinə, normativliyinə görə səkkiz qrupa ayırmak olar:

- 1) Adı və hesablama lügətləri;
- 2) Filoloji lügətlər;
- 3) Semonimik və onomastik lügətlər;
- 4) Ensiklopedik lügətlər;
- 5) İdeoqrafik-tematik lügətlər;
- 6) Tədris lügətləri;
- 7) Tezlik lügətləri;
- 8) Diplomatik və bibliografiq lügətlər.

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

Bundan başqa, lügətçilikdə birdillii lügətçilik də var ki, buraya izahlı, dialektoloji, əcnəbi sözlər tarixi və etimoloji omonimlər, sinonimlər və ontonimlər, frazeoloji lügətlər daxildir. Belə lügətlərin obyekti bir dilin sözləridir. Hər hansı bir dilin sözlərini izah edən, ya onların yazılışını və ya tələffüzünü göstərən lügətlər birdilli adlanır. Bu növ lügətlər içərisində izahlı lügətlər xüsusi yer tutur.

İzahlı lügətlər filoloji lügətlər içərisində əsas yer tutur. Bunun iki əsas səbəbi var. Əvvəla izahlı lügət sözün ən mühüm əlamətlərini – mənasını, məna variantlarını və məna incəliklərini açır, ikincisi, bu lügət sözün mənasını izah etmək ilə məhdudlaşdırır. Bu dilin zənginliyini, rəngarəngliyini əks etdirən bir vəsaitdir.

İzahlı lügətlərdə əsas məsələ əşya və hadisələri deyil, sözin leksik-qrammatik mənalarım izah etməkdir. Belə lügətlərdə sözin mənaları ilə yanaşı, sabit söz birləşmələri də nəzardən keçirilir. Burada söz ilə əşya, hadisə, söz ilə məfhum arasındaki əlaqə açılır. Deməli, hər bir izahlı lügətin vəzifəsi yalnız ayrıca bir sözin mənalarını şəhər etmək deyil, habelə dilin leksik sisteminde onun tutduğu mövqeyi göstərməkdir. Belə lügətlərdə terminlərin izahı, mənaca bir-birinə yaxın sözlərin semantik cəhətdən işlədilməsi, sözlərin mənalarının sinonimlər vasitəsilə izah olunması və s. əsas məsələdir. Sözin leksik mənası izahlı lügətdə müxtəlif yollarla izah edilir:

- a) mənaca yaxın sözlərin seçilməsi ilə;
- b) adı çəkilən sözin əşyavi əlamətinin göstərməklə;
- c) sözin ayrı-ayrı hissələrinin mənasını açmaqla. Söz izah edilərkən onun əsas və həqiqi mənası örnək mənası isə arxa plana çəkilir. Materialın bu formada verilməsi sözin mənasını hərtərəfli, ardıcıl səciyyələndirməyə imkan verir. Izahlı lügətin tərtibində təsviri, izahetmə, sinonimik, antonimik, leksik, qrammatik, kombinator və s. üsullardan istifadə edilir.

Izahlı lügətlərin maddi bazasını sözlüyün siyahısı, kortoteka və s., nəzəri bazasını isə sözlüyün tərtib prinsipləri, sözin bir-birilə bağlı olan leksik-qrammatik mənalarının müəyyən edilməsi, üslubi işarələr, frazeoloji vahidlərin seçilib ayrılması, materialın seçiləməsi və s. təşkil edir.

Izahlı lügətin həcmi, tutumu müasir ədəbi termini necə başa düşməklə, normativ lügətlərin növü və ədəbi dil normalarının təkmilləşdirilmə dərəcəsi ilə müəyyən edilir. Belə lügətlər dilin leksik tərkibini meydana çıxarırlar, sözin mənasını başqa dilə tərcümə etmədən də müəyyən edir. Bu dilin lügət tərkibini sistemə salan yeganə əsər olduğu üçün dilin leksik materialının əsas mənbəyi hesab edilir. Izahlı lügət bu və ya digər bir ədəbi dilin normalaşmasını, zənginləşməsini və lügət tərkibinin geniş olmasını meydana çıxartmaq məqsədi

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

ilə yaranır. Sözlərin seçilməsi, lügətdə verilməsi, qrammatik və üslubi xüsusiyyətlərinin qeydə alınması izahlı lügətin normativliyini göstərir. Buna görə də izahlı lügətlərə normativ lügətlər də deyilir. Hər bir adam özünü yoxlamaq və bəzən isə həmin mətnədə lazım olan sözü tapmaq üçün normativ lügətlərə müraciət edir. Elə izahlı lügət var ki, onu oxucu qiymətlə vəsait kimi qiymətləndirmir. Çünkü o, oxucunu yorur, istədiyinə nail ola bilmir, sözlərin izahı və təsviri uzun və yorucudur, konkret və qısa deyil, külli miqdarda misallarla yüksəlmüşdür. Sözlərin mənası semantik, qrammatik və üslubi cəhətdən düzgün açılmır. Lakin elə izahlı lügətlər də var ki, oxucunun stolüstü kitabına çevrilir (məsələn, S.İ.Ojeqovun lügəti). Geniş oxucu kütləsi üçün hazırlanmış bu lügət rus dilinin söz ehtiyatını kütləvi şəkildə izah edən hələlik birinci və yeganə lügətdir. Burada söz haqqında aşağıdakı məlumatlar verilmişdir:

- a) sözün hər mənası konkret və qısa izah edilir;
- b) lügət məqaləsində əsas və törmə sözlər verilir;
- c) sözlərin əsas qismi vurğu ilə yüksəlmüşdir. Bəzi sözlərin tələffüz forması göstərilir;
- ç) bütün sözlərin əsas qrammatik forması qeyd edilir;
- d) sözlərin nitq hissələrinə aidliyi, onların sabit birləşmə əmələ gətirməsi;
- e) sözün işlədilmə sahələrinə işaret edilir, üslubi cəhətləri hüdudlandırılır və s.

İzahlı lügətin yaranması üçün maddi və nəzəri baza tələb olunur. Bunun üçün nəzəri baza sözlüyün tərtib prinsipləri, omonimlərin və frazeologizmlərin ayrılmazı, lügət məqalələrinin strukturu, sözlərin mənşəcə və leksik-qrammatik cəhətdən səciyyələndirilməsi, illustrativ materialın seçilib verilməsidir. Bu lügətlər üçün sözlərin seçilməsi, əsasən, iki prinsipə əsaslanır: normativlik və sinxroniklik. Ədəbi dilin ümumişlək sözlərinə həm üstünlük, həm də onların mənalarının filoloji izahı verilməlidir.

İzahlı lügətləri məqsəd, vəzifə və tərtibin səciyyəsinə görə üç yerə ayırmak olar;

1) Bir dilin izahlı lügəti. Belə izahlı lügətlər dilin bütün leksikasını əhatə edir. Ona həm ədəbi, həm də xalq danışq dilindəki bütün dil materialı daxil edilir;

2) Ədəbi dilin izahlı lügəti. Buraya ancaq ədəbi dildə işlənən sözlər daxil edilir;

3) Ayrı-ayrı yazıçıların dilinin izahlı lügət tərkibinin müəyyən bir növü əhatə olunur, lügətdə yazıçıının fərdi ədəbi üslubu göstərilmişdir. Belə lügətlər adətən arayış tipli olur.

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

İzahlı lügət xalqın əsrlər boyu yaratdığı mədəni sərvəti yaşıdan, onun keçmişindən, bu günündən xəbər verən vəsait kimi milli dilin leksikasını kəmiyyət və keyfiyyətə müəyyən edir. Bu lügətlər millətlərin maddi və mənəvi fəaliyyəti sahəsindəki inkişafının uğurlarını, ictimai quruluşun, elm, mədəniyyət və incəsənətin inkişaf səviyyəsini əks etdirir. Başqa lügətlərdən fərqli olaraq izahlı lügət dilin leksikasını əks etdirmək, sözlərin semantikasını açmaq cəhətdən, sözlüyüne, həcminə, forma və məzmununa, elmiliyinə və praktiklinə görə seçilir. Izahlı; lügətdə sözlərin orfoqrafik və orfoepik, leksik və qrammatik xüsusiyyətləri açılır, onların qrammatik və ekspressiv-üslubi səciyyəsi verilir, yazılışı və tələffüzü qeyd edilir. Bir sözlə, izahlı lügət fonetika, leksika, qrammatika, orfoqrafiya, üslubiyyat haqqında əldə edilmiş nəzəri biliyin praktik tətbiqi, sınaq meydانıdır. O, yeni yaradılan lügətlərintərtibində, elm əsərləri ilə irəli sürülen nəzəri müddəalarını əsaslandırılmasında mənbə rolunu oynayır. Məktəblərdə ondan dərs vəsaiti kimi də istifadə edilir.

İzahlı lügətin yaradılması bir sıra nəzəri məsələlərin həll olunmasını tələb edir. Izahlı lügətdə ilk növbədə bu məsələlər nəzərdən keçirilməlidir.

- Sözlüyün tərtib prinsipləri;
- Omonimlərin ayrılması;
- Lügət məqalələrinin quruluşu;
- Mənalandırma;
- Üslubi işaretər sistemi, sözlərin üslub və qrammatik cəhətdən səciyyələndirilməsi;
- Frazeologizmlərin seçilib yerləşdirilməsi;
- Sözün bir-birilə bağlı olan mənalarının lügətdə əks etdirilməsi və s.

Lügətçilikdə əsas məsələ aşağıdakılardır: lügətlərin tiplərini dəqiqləşdirmək, lügətlər üçün sözlərin seçilməsi və onların yerləşdirilməsi, lügət məqaləsinin hazırlanması və sözlüyün müəyyənləşdirilməsi. Lügət sözlükdən, vokabulların ardıcıl düzülməsindən, sözün və onun mənalarını fonetik, qrammatik, üslubi cəhətdən izah etməkdən, remarkalar və işaretər verməkdən, illüstrativ materialdan, həmin sözlərin frazeologizmliyini, tərcüməsini və ya izahını verməkdən ibarətdir.

Lügət üçün sözlük daha vacibdir. Lügətin məzmunu sözlükə bağlıdır, yəni lügətlərin həcmi sözlük əsasında müəyyənləşir, ölçülür. Sözlüyün tərkibi və həcmi lügətlərin məqsədinə və növünə görə müəyyən edilir. Sözlük termini dilçilikdə iki mənada işlədirilir:

- 1) Lügət istilahının sinonimi, sözlərin əlisba sırası ilə düzülərək izah edilməsi mənasında;
- 2) Lügətə daxil edilən söz və ifadələrin siyahısı mənasında.

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

Sözlük üçün norma, ədəbi dil əsas əlamətlərdir. Sözlük norma anlayışı ilə bağlıdır. Ədəbi dil dinlekt və məhəlli sözləri bir-birindən fərqləndirmək, hüdüllandırmaq üçün lazımdır. Sözlər müasir canlı sözişlədmə əsasında seçilir, Lügət üçün müasir ədəbi dil əsas ölçüdür. Ənənəvi lügətçilikdə leksikanın seçilməsi lügətin sözlüyü, lügətin tipi və müəyyən dərəcədə leksiqrafik möcüza, intuisiya, zövq və lügətçiliyin komponentliyi (səriştəliliyi, bacarığı) ilə müəyyənləşir. Bu tədqiqatçıya imkan verir ki, lügətçiliyə ancaq elm kimi yox, həm də incəsənət, mədəniyyət abidəsi kimi yanaşın. Sözlərin müəyyən edilməsi sözlərin seçilməsi, norma, lügətin həcmi, məqsədi, vəzifəsi və başqa amillərlə bağlıdır.

Norma üçün əsas cəhətlər bunlardır:

- Yazıçıların köhnə dil faktlarını işlətməsi və həmin faktların dildə mövcudluğu;
- Dil amillərinə uyğunluğu;
- Yayılma dərəcəsi.

Lügətlər üçün sözlərin seçilməsinə bu aspektlərdən baxmaq olar:

- Sözün mövcud vəziyyətinin qeydə alınması;
- İşlədilmənin normativliyi;
- Tərkibin daimiliyi;
- Məqsəd.

Adətən sözlük problemi lügətin tipi və vəzifəsi dilin leksikasının öyrənilmə dərəcəsi ilə həll edilir. Ona görə də bu problemin həlli demək olar ki, bütün lügətlərdə ümumidir. Doğrudur, hər lügətin sözlüğünün tərtibi zamanı bir sıra oxşar məsələlər ortaya çıxır, bunlar eyni yolla həyata keçirilir, onlara çox vaxt eyni cavab verilir. Lügətçilər lügət tərtib edərkən bir sıra çətinliklə qarşılaşırlar. Şübəsiz, bu elə sözlüyün yaradılmasına mənfi təsir göstərir. Çətinlik aşağıdakı məsələlərlə bağlıdır:

- Ədəbi dilin leksikasının hüdudu və normalivliyi;
- Milli ədəbi dil xalq dilindən daxil olmayan sözlər;
- Milli dilin leksikasının xronoloji hüdudu (əvvəlki və indiki);
- Aktiv və passiv söz ehtiyatı;
- Nomenklatura və onomastika;
- Sözlərin fonetik variantları;
- Köməkçi sözlər;
- Törəmə sözlər;
- -lı və -siz şəkilçili sözlər;
- Mürəkkəb söz və frazeologizm;

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1-2 (4-5)

2017

- Kök morfem və ayrı-ayrı sözlər;
- Omonim və çoxmənali sözlər;
- Abbreviatura.

Tərtib edilən lügətin hər tipinin birinci dərəcəli vəzifəsi lügətdə veriləcək söz və terminləri düzgün müəyyən etmək və sözlük üçün onların seçilməsidir. Gələcəkdə yaradılacaq lügətlərin tərtibçiləri, hər şeydən əvvəl, leksikoqrafik mənbələrdə qeydə alınmış elmi və tədris ədəbiyyatında geniş işlədilən müasir normativ elmi terminologiyaya əsaslanmalıdır. Ona görə də əsas dilin sözlüğünü yaratmaq və onun tərcümə olunan dilə uyğunluğunu müəyyən etmək üçün mövcud sahələrdə lügətlərindən, ensiklopedik və izahlı lügətlərdən yaradıcı şəkildə istifadə etmək lazımdır.

Lügətin sözlüyündə əsas sözlərin toplusu, leksikoqrafik cəhətdən işlənən sözlərin siyahısı əhatə olunur. Sözlüğün həcmi söz və terminlərin praktik tələbatına və planlaşdırılmış hacmine, onların leksik və termin sistemi hüdudunda leksikoqrafik işlədilməsinə əsaslanır. Semantik-struktur əsas terminlərin quruluşunun optimal səciyyəsini müəyyən etməyə imkan verir: aktiv və passiv, qısa və mürəkkəb, birsözlü və ikisözlü və s.

Leksikoqrafik təsvirdə prinsipial olaraq müxtəlif olan üç hadisənin bir-birindən fərqləndirilməsi məqsədə uyğundur:

1) biliyin bir sahəsinə və ya insan fealiyyətinin hamıya geniş dairədə məlum olan məfhumları ifadə edən sözlərin daxil edilməsi;

2) həmin xüsusi sahəyə aid məfhumları ifadə edən sözlərin o dildə danışanların hamısına məlum olmaması;

3) ifadə etdiyi məfhum geniş dairədə hamıya bəlli olan, lakin mütəxəssis olmayanlarda nəzərə alınmalıdır (onun məişətdə adı başqa ola bilər).

İzahlı lügətin sözlüğünə aşağıdakı söz qrupları daxil edilməməlidir:

- a) ölkə, dəniz, çay, dağ, şəhər vəs. bu kimi toponimik adlar;
- b) antroponomik adlar;
- c) müasir ədəbi dilimizdə işlədilməyən qəliz ərəb və fars sözləri;
- d) yalnız bir məhəlləyə və məhdud peşəkarlıq mühitində aid olan və başqaları tərəfindən başa düşülməyən arqotizmlər avaq, ceydaraq, qaçalov, hinqlov və s.

e) biədəb sözlər və söyüslər; xüsusi terminlər və s.

Lügətin sözlüyündə bu tələblərə cavab verən sözlər daxil edilə bilər:

- Aktiv işlənən ümumişlik sözlər;
- Hamının başa düşdüyü və işlətdiyi sözlər;
- Dilin etik normalarına uyğun gələn sözlər.

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

Nö1-2 (4-5)

2017

Deməli, lügətin sözlündə dilin leksikasının zəruri mənzərəsini eks etdirən, insan həyatının bütün sahələrini əhatə edən sözlər verilməlidir. Seçilmənin meyarı müxtəlifdir:

- Oxucunun mədəni səviyyəsi;
- Onun yazısı, onu maraqlandıran sualların səciyyəsi. Material xronoloji, normativ, funksional-üslubi prinsiplər üzrə seçilir.

Onu da qeyd edək ki, müasir elmi-texniki şəraitdə lügətlərin tərtibində və inkişafında xüsusi yer tutan termin yaradıcılığı, yeni hadisə və anlayışların dəqiq mənalandırılması böyük əhəmiyyətə malikdir. Bu sahədə respublikamızda ardıcıl iş aparılır, dilçilər, ayrı-ayrı elm sahələrinin mütəxəssisləri terminologiyanın inkişafı və təkmilləşdirilməsi üçün böyük səylər göstərirler. Problemin bütün cəhətləri hələ tam aydınlaşdırılmamışdır. Bu sahədə çətinliklər və nöqsanlar da az deyildir.

“Azərbaycan dilində latin qrafikası ilə kütłəvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə çapı nəzərdə tutulan əsərlərin siyahısında: “Azərbaycan dilinin izahlı lügəti”, “Azərbaycan dilinin orfoqrafiya lügəti”, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, “Azərbaycanca-ingiliscə lügət”, “Azərbaycanca-rusca lügət”, “Ədəbiyyat və incəsənət Ensiklopediyası”, “İngiliscə-Azərbaycanca lügət”, “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lügəti”, “Rusca-Azərbaycanca lügət” də vardır. Lügətlər ən çox istifadə edilən kitablar olduğuna görə bu sənəddə onların yenidən nəşri də diqqət mərkəzində olmuşdur.

“Azərbaycan dilinin dialektoloji lügəti” (A – Z) sonuncu dəfə 2007-ci ildə “Şərq-Qərb” nəşriyyatında çap olunmuşdur. İndi nadir lügətlərdən biri hesab olunan bu lügətdə 6300 söz və onların mənaları verilmişdir. Zəngin lügət tərkibinə malik olan dialekt və şivələrimizdə xalqımızın tarixi-məişəti, etnoqrafiyası və iqtisadiyyatına aid minlərlə söz işlənir ki, onların çox cüzi hissəsi həmin lügətdə öz əksini tapmışdır. Ədəbi dilimizdə işlənməyən çoxlu miqdarda dialekt sözünün dialektoloji ekspedisiyalar zamanı əldə edilməsi bu sözlərin ayrıca lügətini hazırlamaq zərurətini qarşıya qoymuş, Azərbaycan dilinin təkmilləşdirilmiş dialektoloji lügətinin tərkibi üçün imkan vermişdir.

Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları 1970-ci ildən həmin lügətin yeni nəşrini buraxmaq məqsədilə gərgin iş görmüşlər. İki cilddən ibarət (hər cildi 33 müəllif vərəqi) olan lügətdə 20 min söz, onların işləndiyi ərazi, mənası və rus dilinə tərcüməsi verilmişdir. Lügətdəki sözlər 1966-68-ci illərdə xüsusi təşkil olunmuş dialektoloji ekspedisiyalar zamanı toplamış materiallardan, şöbənin arxivindən,

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

Nö1-2 (4-5)

2017

dissertasiyalardan götürülmüşdür. Lügət üzərində iş 1975-ci ildə başa çatmasına baxmayaraq birinci cild (A- L) 1999-cu ildə Ankarada çapdan çıxmışdır.

“İzahlı tərcüməşünaslıq terminləri lügəti” isə 2010-cu ildə “Mütərcim” nəşriyyatında çap edilmişdir.

Kitabşunaslıq və nəşriyyat işi sahəsi mütəxəssislərinin fikri belədir ki, soraq ədəbiyyatı nəşri ciddi fəaliyyət sahəsidir. Təessüf ki, bəzən bunu düzgün dərk etmirlər. Kitab nəşrində ən perspektivli sahə məhz lügət və soraq kitablarına məxsusdur. Sosiooloji araşdırırmalar göstərir ki, bu cür kitablara tələbat getdikcə artır.

ƏDƏBİYYAT

1. Allahverdiyev B.V. *Kitabın tipologiyası*. - Bakı: “ÇapART” Nəşriyyat evi, 207. - 376 s.
2. Azərbaycan dilinin izahlı lügəti. 4 cilddə. - Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2006.
3. Azərbaycan dilinin ontonimlər lügəti. - Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2007. - 144 s.
4. Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lügəti. 2 cilddə. - Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2007.
5. Azərbaycanda - ingiliscə, ingiliscə - azərbaycanca lügəti. - Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2006. - 288 s.
6. Azərbaycanca - rusca lügət. 4 cilddə. - Bakı: “Şərq-Qərb” Nəşriyyat evi, 2006.
7. Mahmudoğlu R., Tağısoy N. Izahlı tərcüməşünaslıq terminləri lügəti. - Bakı, Mütərcim, 2010. - 283 s.
8. Haqverdiyev Ə. Azərbaycan dilinin dialektoloji lügəti. - Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2007. - 265 s.